



Azərbaycan Respublikası
Mədəniyyət və Turizm Nazirliyi



F.Köçərli adlına Respublika
Uşaq Kitabxanası

**Mənəvi saflıq sorağı-Sadiq Elcanlı yaradıcılığı
Qəhrəmanını həyatdan götürən yazıçı- Vaqif Musa**

Sadiq Elcanının 60, Vaqif Musanın 80-illik yubileyi münasibəti ilə respublika uşaq kitabxanaları üçün hazırlanmış metodik vəsait

Bakı – 2016

Tərtibçi:

Aynurə Əliyeva

Redaktor və

buraxılışa məsul:

Şəhla Qəmbərova

“Mənəvi saflıq sorağı” Sadiq Elcanının 60, Qəhrəmanını həyatdan
götürən yazıçı- Vaqif Musanın 80 illik yubileyi münasibətilə
yazılmış metodik vəsait.

Bakı – 2016

Mənəvi saflıq sorağı-Sadiq Elcanlı yaradıcılığı.

Sadiq Elcanlı (İbrahimov) 12 yanvar 1956-cı ildə Şabran (Dəvəçi) rayonunun Surra kəndində anadan olmuşdur. 1978-ci ildə filologiya fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə 1976-cı ildə başlamış, 1981-1984-cü illərdə C. Məmmədquluzadənin ev müzeyində elmi işçi, 1984-1992-ci illərdə Azərbaycan teleradio şirkətində müxtəlif vəzifələrdə çalışmışdır. Əmək fəaliyyəti “Azərbaycantelefilm” Yaradıcılıq Biriliyinin baş redaktoru (1992-1997), ədəbiyyat və publisistika baş redaksiyasının baş redaktoru kimi davam etdirmiş, uzun müddət Azərbaycan Televiziya və Radio Verilişləri baş redaksiyasının baş redaktoru işləmişdir. Yaradıcılığa 70-ci illərdən başlayan Sadiq Elcanlı ilk qələm təcrübəsi olan “Qudyalçay nəğmələri”, “Yaşıl budaqlar”, “Səhər” və s. əsərləri almanaxlarda çap olunmuşdur. Povest və hekayələrinin yer aldığı “Sirli səsin sorağı” adlı ilk kitabı 1988-ci ildə işq üzü görmüşdür. Sonrakı illərdə isə yazarının “Əbədi sevginin xatirələri”, “Yaddaş yarası”, “Qanlı Quzğun meydani”, “Mənim mövqeyim”, “Zülmət”, “Sükutun sonu” və s. kitabları nəşr olunub. Sadiq Elcanlı 50-dən artıq bədii televiziya filminin, eyni zamanda milli televiziyanın daimi verilişlərinin (“Vətən”, “Poeziya”, “Qurtuluş”, “Vətəndaş”, “Araz”, “Klassik irsimizdən”, “Şam işığında”, “Yurd yeri” və s.) yaradıcısı və ssenari müəllifi olub. Əsərləri ərəb, fars, ingilis, bolqar və s. dillərinə tərcümə olunub. Sadiq Elcanlının 60-illik yubileyi ilə əlaqədar kitabxanada bir sıra tədbirlər keçirilməsi nəzərdə tutulmuşdur. Bu tədbirlərin əsas mahiyəti bir sıra ədiblərin, eləcə də, sözü gedən yazarının əsərlərinə oxucu diqqəti yönəltmək və onun əsərlərini tanıtmaqdır. Bu öhdəlik ən çox kitabxanaçının üzərinə düşməkdədir. Bu münasibətlə kitabxanada yazarının kitab sərgisi hazırlanır. Sərgiyə “Sadiq Elcanlı-60”, “Ədəbi yolum işığa

heyrətdən başladı”, “Yaddaş yarası”, “Qanlı Quzğun meydani”, “Mifdən qədim adam”, “Sirli səsin sorağında”, “Qədim bir nağılin qul bazarında”, “Sübhün sərin havası”, “Saflıq sorağında”, “Bir günlük itki” və s. başqa başlıqlar verilə bilər. Şairin bir sıra kitabları, “Sükutun sonu”, “Əbədi sevginin xatırələri”, “Yaddaş yarası”, “Qanlı quzğun meydani” və s. kitablar, eləcə də, sözü gedən yazıçı haqqında ədiblərimizin söylədiyi fikirlər və dövri mətbuatdan bəzi nümunələr sərgidə nümayiş oluna bilər.



Görkəmli şəxsiyyətlərin Sadiq Elcanlı haqqında söylədikləri.

1. “Sükutun sonu” Azərbaycan nəsrində təzə söz deyən kitabıdır. Dünya ədəbiyyatında çox gözəl nümunələri olan elmi-fantastik nəşrin milli ədəbiyyatımızda yükünü, ağırlığını çəkmək şərəfi Sadiq Elcanlının bəxtinə düşüb.

Xalq şairi Nəbi Xəzri

2. Sadiq Elcanlının “Sirli səsin sorağı” kitabı onun bir yazıçı kimi axtarışlarının sabahına ümid doğurur.

Alim Bəxtiyar Məmmədzadə

3. Sadıq Elcanlı o şəxslərdəndir ki, ömür yolunu xalqına, vətəninə faydalı işlərə sərf edir. Ədəbiyyat tarixinin qorunmasında, intellektual nəsrin zənginləşməsində özünəməxsus xidmətlər göstərir.

Kitabxanaçının yuxarı sinif şagirdləri arasında kitab müzakirəsi keçirməsi üçün, oxuculara on gün ərzində Sadıq Elcanının əsərlərini oxumaları tövsiyyə olunur. Müzakirə zamanı kitabxanaçı oxuculara S. Elcanlı ilə bağlı anket sorğusu təqdim edir. Daha sonra o, oxuculara Sadıq Elcanlı haqqında qısa məlumat verir.

Kitabxanaçı: Ömrünü, illərini, zəkasını vətəninə, xalqına həsr edən az sənət adamları tapılar ki, öz mövqeyinə axıra kimi sadıq qalsın. Özü, sözü, məsləki, əqidəsi yalnız qəlbinin diktəsi ilə döyünsün. Yaşadıqlarını, gördüklərini, səmimi duyğularının dili ilə kağızı köçürsün. Sevilib, seçilsə də, sənətdə yüksəklərə ucalsa da, yenə qəlbinə, ruhuna xəyanət etməsin. Sadıq Elcanlı da bu müsbət xüsusiyyətlərin hər biri var.

Sadıq Elcanlı qədim Şabrand-ağ ilə dənizin görüşdüyü yerdə dünyaya gəlib, dağdan ucalığı, dənizdən dərinliyi əxz edib. Sadıq Elcanlin yaradıcılıq istiqaməti olduqca genişdir. O, həm ciddi yazıçı, ədəbiyyatşunas, tənqidçi, həm də jurnalist, publisist, redaksiya rəhbəri, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin “Ədəbi-dram Verilişləri” baş redaksiyasının baş redaktoru olmuşdur. S. Elcanlı onlarca hekayə, povest, roman, yüzlərcə publisistik, ədəbi- tənqid məqalə, esse,

resenziya, silsilə ədəbi-bədii verilişlərin, bədii və sənədli filmlərin müəllifidir. Azərbaycan, çağdaş nəsrində və publisistikasında özünəməxsus mövqe sahibi, Milli televiziyanın “Ədəbiyyat və publisistika” redaksiyasının baş redaktoru, respublikanın “Əməkdar jurnalisti”, istedadlı yaziçinin ədəbi tənqidimiz tərəfindən ədəbiyyatımızda yeni yol” kimi qiymətləndirilən, mifoloji-fantastika janrında yazılan “Qanlı quzğun meydani”, “Yaddaş yarası” romanları və bir sıra əsərləri qılinc-qələm qüdrətli tariximizə, milli yaddaşımıza Türkçülük, Azərbaycançılıq istiqamətində üz tutur, böyük tarixi gücün, xilaskar yaddaş enerjisinin bu günlə ürək söhbətinə, çağdaş söhbətinə, çağdaş mənəvi mühitimizə nəqlinə, transformasiyasına can atır, uğurlu milli özünəqayıcış modelləri təklif edir. Publisistik Sadiq Elcanlı bir neçə kitaba öz imzasını qoymuşdur. Tələbəlik dövründə kiçik həcmli hekayələr yazan Sadiq Elcanlı getdikcə yaradıcılığının sərhədlərini genişləndirib. İri həcmli əsərlər onun müxtəlif illərdə dərc olunan bir-birindən maraqlı əsərləri ayrı-ayrılıqda oxuculara təqdim olunur. Yaziçinin iri məzmunlu əsərləri ilə yanaşı kiçik əsərləri, hekayələri də oxucular tərəfindən bir mənalı qarşılanmış və sevilərək oxunmuşdur. Naşirin hekayələrində də, povestində də insan aləminin sırlı səsinin sorağına diqqət, insan mənəviyyatının sırrını varmaq, bu yolla insanı da, həyatı da bədii idrak meyli səciyyəvidir. Daxili-mənəvi aləmin ruhunu, mənası və səs ahəngini, psixoloji aspektdə insanın özünü və bütövlükdə həyatı ifadə etməsini yaziçinin duymaq və dürüst yaratmaq cəhdidir, öz səsi ilə ifadəsi əsasən uğurlu görünür, yaxşı təsir bağışlayır. Kitabxanaçı qısa tanışlıq verdikdən sonra yaziçinin bir neçə hekayələrinə kecid alır. Bu hekayələrindən biri də, “Sırlı səsin sorağı” hekayəsidir. “Sırlı səsin sorağı” hekayəsində müharibədə

uç oğul itirmiş Aran kişinin şəxsiyyəti, itkisindən doğan acını ona unutdurən ömür-gün yoldası Cahan arvad, bir də halal əməyi canlandırılır. Qoca qazmaçının istifadəyə verdiyi üç yanaşı quyu onun ürəyində üç oğul olub, ürəyinin dayağıdır. Onsuz da, “hərdən itdiyini, açıq-aşkar azdığını hiss edən” Aran kişi Cahan arvadı da itirir, nefti tükəndiyindən quyular da bağlanır. Zəhməti ilə ümid və təsəlli tapan qoca indi üç qəbirlik buruq qəbiristanlığını bütöv şəxsiyyətinin ləyaqəti ilə yaşaya bilir. Sadıq Elcanının digər əsəri isə “Ömrün son qərənfilləri” əsəridir. Ömrün dramatizmini yüksək mənəvi ləyaqətlə yaşamaq “Ömrün son qərənfilləri” hekayəsində irəli sürürlür. Buruq ustası Kərim kişi günlərin birində”...iş yoldaşlarının pul yiğib aldıqları qiymətli hədiyyəni qəbul edərək təqaüdə çıxdı”. İlk asudə günlərinin dadı ötüb, şitlik üzə çıxdıqca, itki duyulduqca darıxan Kərim kişi gənc qızdan zövq alıb, meylini ona salsa da, itirdiyini tapa bilmir. Qoca neftçi ilə gənc qızın mənəvi ünsiyyəti, qızın ona qərənfil verib toyuna çağırması Kərim kişinin özünü tapmasına kömək edir. Kərim kişi toya yox, işə gedir, özünə sədaqəti ilə özünü tapır. Özünü təsdiqə çatır, ömrünün mənasını müəyyənləşdirir. Kitabxanaçı digər hekayələrə keçid alır. “Dostlar”, “Qəribçilik” tənqid psixologiya ilə seçilir. “Dostlar” dakı Məsti öz həqiqi adı çoxları tərəfindən unudulmuş adamdır. Özünəxəyanət, mənəvi saflığa və halal torpağa bigənəlik, eyni zamanda nə vaxtsa kiminsə onu-aldadılmış dostu duyacağına ümidi Məstini məst edib, qəribələşdirib... “Məstiyələ Dəştı... halalca dost idilər”-sərrast və güclü kinayədir. Özü içməyən, içirən Dəşdiyə, onun “dost” luğuna sədaqəti nəticəsi idi ki, Məsti məst olub özünə xəyanət yoluna düşmüdü. Dəştı Məstinin torpağını ələ keçirib, üzüm əkib şərab çekir. Məsti halal torpağa qayğısızlığı və şərabın bağlanması ilə, halalı qorumağı və kiməsə ümidi ilə özünü itirir.

Əsl səbəb olan Dəştı ağıl verdikdə isə, sözləri düz gəlmir. Cavan yazan Saday da onu işçi və icən kimi görür, adam kimi-özünə halallığa niyə və necə xəyanət edən, bunu necə yaşayan bir adam kimi görə bilmir. Son ümid də qırılır, ömür də... “Qəribçilik” də psixoloji səpkidir. Eqoizmə, harama gedən yollardan insan qəribdir, özünəqəriblik isə mənəvi ölümün astanasıdır... Qəribliyin daşını atmaq zəngin ideya məzmunun qazanır. Bəziləri kimi, iki qonşu-Əli ilə Vəli bunu unutsalar da, təbiət, hətta ölüm özü də unutmağa qoymur. Təbiəti unudanda, halallığı yaddan çıxaranda insan özünü də itirər. Özünə qayıtma qaçınılmaz mənəvi zərurətdir. Yaziçi bunu yaratdır.

Kitabxanaçı digər əsərə, “Daha mən də yaşayacağam” əsərinə kecid alır. Hekayədə Sarıyal binəsinin Məşədhüseyn kişi və Kalburşan qaraağacı təhkiyə və təsvirin əsas obyektivdir. Sevgisi nakam, ürəyi nisgilli Məşədhüseyn kişi haramdan və şərdən yanıqlıdır, halal olmayanlarla birgə yaşıyışdan gileylidir. Haramı aradan qaldırmaq istəyi və buna yetişməməsi imkansızlığın arzuya üstünlüyü onun mənəvi aləmində ciddi dramatizm yaratır. Məşədhüseyn kişi real şərin qarşısında qaldı, qəlbində harama nifrət yuva saldı. O, itirə-itirə yaşadı, sevgisi nakam oldu. Şahnaz başqasına zorla verildi, amma kişi mənəvi bütövlüğünü, pisə nifrətini qorudu. O dözdü, yaşadı, onun passivliyi eybəcərliyə qarşı mübarizə fəallığına çağırış olmaq etibarı ilə güclü çıxsa da, hər halda, passivlik olaraq qalır. Bu hekayədə yaziçinin uğurları qabarıq şəkildə nəzərə çarpır. Hər şeydən əvvəl, burada üslubun, yazı tərzinin, təhkiyə və təsvir üsullarının tanışlığı aşkar duyulur. Hekayədə onun kimi, ona oxşar yazmaq duyulur, paralellər misallar göstərmək olar, stilizə elementləri güclüdür. Kitabda bədii məkan kimi sözdirilən Sarıyal binəsi orijinal estetik-poetik

tutumu ilə o qədər də seçilmir, Danabaş, Buzbulaq təsiri duyulmaqdadır.

Nasirin hekayələrində psixologizm maraq doğurur. Yazı tərzində üslubi imkanlardan, dildən maksimum istifadə cəhdidir, təbiidir. Şirin, tutumlu, ekspressiv bədii dil təbii alınır. Təkrirlərdən istifadə əsasən uğurludur, psixoloji analitikliyi, subyektiv-konkret ifadə etməni şərtləndirir. Ironik yaratma nasirin istedadının zənginliyinə dəlalət edir. Daha sonra kitabxanaçı digər əsər haqqında qısa məlumat verərək bildirir ki, kitabdakı povest “Əsrin qazancı” adlanır. Məhşur yazıçı Sübhan Zəminlini ilan vurur. Zootexnik onu ölmüş görür, üzüyuxarı çevirəndə çəşir elə bilir ki, ölüən lap onun özüdür. Pasportunu, qəzətdə onun haqqındaki yazını öyrənir. Onun paltarını özünə götürür, öz paltarlarını ona geyindirir və zootexnik yazıçı kimi yaşamağa başlayır. Hamı onu Sübhan Zəminli bilir, o da bu dona girib, “əsrin qazancı” romanını bitirmək üzrədir. Əsərdən məlum olur ki, yazıçı və zootexnik əkizmiş, sel beşiyi ilə yaziçini körpə vaxtında aparıbmış. Povest təsadüflər üzərində qurulmuşdur. Müəllif bu üsulla görünənin nə olduğunu üzə çıxarmağa, “insanın heç vaxt özünün özü ilə eyniyyət yaratmadığını” göstərməyə çalışır. Əsərdə detektiv elementi, bununla bağlı düşüncə və təfərrüfat xeyli yer tutur. Müəllif real, inandırıcı verməyə xüsusi səy göstərir. Əsərdə adı verilməyən Zootexnik Yaziçinin kölgəsi olaraq iki adamı tanıdır: özünü və yaziçini. Povestdə yazıçı müəyyən dərəcədə yaxşı bir insan kimi tanınır. Özgə şöhrətini yaşayan zootexnik-yazıçı hamını inandırsa da, özündən qaça bilmir, özünü yaşamır. Öz hərəkətlərinə “əsrin qazancı” kimi bərəat qazandırmağa cəhd edir. Yaziçinin ölümü bilinərsə, bu əsər yazılmazdı, bu əsər zootexnikin xidmətidir. Amma bu, kökü çürük

olan düşüncədir. Bu fəlsəfə ilə hər cür rəzilliyi doğrultmaq olar. Həsrətində olduğu hər şeyə qovuşan zootexnik atasının qəbrini, kişinin sel aparmış oğul dərdini, öz arvadını, atasız qalmış uşaqlarını düşünür. Müəllif onu yolayricında saxlayır. Əsərdə zootexnikin ətrafindakıları yazıçı olmasına inandırması təfərrüati genişdir, onun yazıçı yerinə yaşaması və məhz Zootexnik kimi yaşaması görünür daha dərindən və aparıcı şəkildə verilməli idi. Bu problemi dərinləşdirdi.

İstedadlı yazıcının ədəbi təqiqidimiz tərəfindən “ədəbiyyatımızda yeni yol” kimi qiymətləndirilən, mifoloji-fantastika janrında yazılıan “Qanlı quzğun meydani”, “Yaddaş yarası” romanları və bir sıra əsərləri qılınc-qələm qüdrətli tariximizə, milli yaddaşımıza, Türkçülük, Azərbaycançılıq istiqamətində üz tutur, böyük tarixi gücün, xilaskar yaddaş enerjisinin bu günlə ürək söhbətinə, çağdaş mənəvi mühitimizə nəqlinə, transformasiyasına can atır, uğurlu milli özünəqayıdış modelləri təklif edir. Əsər Azərbaycan ədəbiyyatında nadir müraciət olunan mifoloji-frantastik nəsrin uğurlu təkrarsız nümunələrini yaradıb.

Sadiq Elcanlı müasir oxucu və tamaşaçının nə istədiyini bilir, çağdaş dövrün nəbzini tutur, aktual problemləri, cəmiyyəti düşündürən problem məsələləri ədəbiyyata gətirir, özünəməxsusü ifadə vasitələri ilə istedadlı yazıçı məharəti ilə qələmə alır. Əbəs yerə onun yaradıcılığının intellektual ədəbiyyata aid etmirlər. Onun əsərlərində təqqid də var, məntiqi nəticə də. Oxucu yazıcının nə demək istədiyini duyur, mürəkkəb ədəbiyyat aləmindən öz payına düşənləri görür. Yaradıcılığının əsas mövzularından biri olan insan və mənəviyyat problemləri hekayələrində də başlıca yer tutur. Yazıçı tez-tez şəhər və kənd

həyatını bir-biri ilə qarşılaşdırır. Hər iki mühitin insanlarını ən incə detallarına kimi təsvir və təhlil edir. Onun əsərlərinin hamısı sanki insanpərvərliyə çağırışdır. Yaziçı oxucularını öz nöqsanlarını görməyə, əməllərini təhlil etməyə dəvət edir. Ədibin hekayələrinin dili də olduqca sadədir, xalq dilinə yaxındır. Hörmətli Sadıq Elcanlı! Sizi 60 illik yubileyiniz münasibəti təbrik edir, sizə can sağlığı, yaradıcılığınızda və işlərinizdə yeni-yeni müvəffəqiyyətlər arzulayıraq.

Ədəbiyyat siyahısı:

- 1.Sadiq Elcanlı. B.; “Gənclik”, 1987.-135 s.
- 2.Sadiq Elcanlı. B.; “Yaziçı”, 1991.-189 s.
- 3.Sadiq Elcanlı. B.; “Gənclik”, 1994.-279 s.
4. Sadiq Elcanlı. B.; “Şirvannəşr”, 2003.-926 s.

Dövrü mətbuatda:

- 1.Məmmədzadə B. “Saflıq sorağında”. S. Elcanlı haqqında // Ədəbiyyat və İncəsənət qəzeti.-1986.
- 2.Şəmsizadə N. “Mifdən qədim adam”. S. Elcanlı haqqında // Ədəbiyyat və İncəsənət qəzeti.-2016.

“Qəhrəmanını həyatdan götürən yazıçı”- Vaqif Musa

Vaqif Musa 1936-ci il yanvarın 15-də Quba rayonunun Rustov kəndində anadan olub. O, Bakıdakı 2 sayılı tibb texnikomunda (1954-1956), sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır. (1960-1965). İlk hekayəsi “Kişi, qadın və qız” 1956-ci ildə “Azərbaycan” jurnalında çap olunmuşdur. V. Musa əmək fəaliyyətinə “Azərbaycan” jurnalının nəşr şöbəsində ədəbi işçi kimi başlamış (1956-1976), 1991-ci ildən ömrünün sonuna kimi Şərq-Qərb nəşriyyatında nəşr şöbəsinin müdürü vəzifəsində çalışmışdır. Yaziçı 1991-ci ildən Azərbaycan Yazıçılar Birliyinin plenum üzvü olmuşdur. Yeddi kitabı, o cümlədən çox sayılı povest və romanların (“Od, yaxud gecə mahnısı”, “Bəyim çayı boyunca”, “Səhər mehi” və s.) “Zülmət”, “Əsrin qazancı”, “Sükutun sönür”, “Bir günlük itki” povestlərinin, “İnsana qayıdlış”, “Balaca işığın ölümü”, “Azadlığın sədası” kinossenaristləri, “Qədim bir nağılın qul bazارında”, “Ölünün göz yaşı”, “Kədər kəməndi”, “Daha mən də yaşayacağam”, “Sirli səsin sorağında”, “Sübhün sərin havası”, və s kimi onlarla əsərlərin müəllifidir. 60-80-ci illər nəşrinin tanınmış nümayəndəsi Vaqif Musa gözəl hekayə, povest, roman, tərcümələrin, səhnə əsərlərinin, televiziya tamaşalarının, radio pyeslərin, bir sıra publisistik məqalələrə öz imzasını atmışdır. Onun bədii əsərləri bir çox dillərə: rus, özbək, tatar türk, latış, litva, ukrayna, ingilis dillərinə tərcümə olunmuşdur. Vaqif Musa bədii tərcümə ilə də məşğul olmuşdur. Çoxsaylı tərcümələrindən biri V. Vinçenkonun “Günəşli yer” pyesi “Mingəçevir Dövlət Dram Teatrı” nda göstərilmişdir. Yaziçı S. Endonun “Dəniz və zəhər” əsərini isə kitab şəklində nəşr etdirmişdir. Vaqif Musa 1973-cü ildə çəkilmiş “Qubanın ağ alması” adlı televiziya filminin ssenarisi yazmış,

eyni zamanda dünya ədəbiyyatının bir çox nümunələrini dilimizə çevirmişdir. Yaziçinin əsərlərində 1941-1945 müharibəsindən sonrakı Azərbaycan kəndində cərəyan edən hadisələr dolğun şəkildə, bədii boyalarla geniş təsvir olunur. Real həyatdan götürülmüş mövzular oxucuya maraqlı sujetlər, əhvalatlarla çatdırılır. Vaqif Musa nəsrinin dili doğulub boy-a-başa çatdığı Qubanın Rustov kəndindəki “Şəkər bulağı” kimi şirin, billur, axıcı və səlisdir. Burada verilən bədii təsvirlər öz orijinallığı ilə seçilir. Yaziçinin əsərləri həyatdan götürülmüşdür. Vaqif Musa 1996-cı ilin oktyabrın 24-də vəfat etmişdir. Yaziçi doğulduğu kənddə, Qubanın Rustov kəndində dəfn edilmişdir.

Yaziçini və onun əsərlərini oxuculara tanıtmaq məqsədilə kitabxanada bir sıra tədbirlər keçirmək olar. Bu məqsədlə kitabxanaçı bir neçə məktəblə six əməkdaşlıq edir. O şagirdləri, xüsusən də, yuxarı sinif şagirdlərini kitabxanaya cəlb etməklə Vaqif Musanın əsərləri ilə tanış edir. Kitabxanaya abunə olan şagirdlər Vaqif Musanın müxtəlif adda əsərlərini oxuyub, onun yaradıcılığı ilə yaxından tanış olurlar. Daha sonra kitabxanaçı kitabxanada bir sıra tədbirlər üçün müəyyən olmuş tarixdə oxucuları kitabxanaya gəlməyə dəvət edir. Kitabxanada yaziçi Vaqif Musadan bəhs edən kitab sərgisi təşkil olunur. Sərgiyə müxtəlif başlıqlar verilir. Məsələn: ”Gənclərin sevimliyi Vaqif Musa”, ”Vaqif Musa-80”, ”həyat cazibəsini qələminin süzgəcindən keçirən yaziçi”, ”Həyatın axarına ustalıqla yanaşan yaziçi”, ”Qəhrəmanlarını həyatdan seçən yaziçi” və s. Sərgidə görkəmli şəxsiyyətlərin Vaqif Musa haqqında söylədiyi kəlamlar da yer alır. Həmin kəlamlardan bir neçəsini sizə təqdim edirik.



Görkəmli şəxsiyyətlərin Vaqif Musa haqqında söylədikləri:

1. Vaqif Musanın hekayə, povest və romanlarında gəncliyin problem və qayıqları, ciddi mənəvi sarsıntıları çox aydın görünür.
2. Həyatda bir sıra əxlaqi dəyərlərin iflasa uğradığı bir vaxtda mənəvi şüura ötürülən hər hansı bədii ideya şırnağına ehtiyac vardır. Elə adından da göründüyü kimi, "Sənin yolunda" kitabı belə bir yazıçı səxavətinin təsdiqidir.

Professor Nazif Ələkbərli

3.Vaqif Musa əsərlərində həyatın axarına çox ustalıqla girir, qəhrəmanlarının daxili aləminə tədricən və əsaslı şəkildə nüfuz edir. Onun təhkiyəsi şirin, dili zəngin və mənalıdır.

Jurnalist Ziyafəddin Bayramov

Kitabxanada Vaqif Musanın yaradıcılığını oxuculara daha yaxından tanıtmak üçün onun bir sıra əsərlərini onlarla birlikdə təhlil edir. Kitabxanaçı əvvəlcə Vaqif Musanın həyat və yaradıcılığı haqqında məlumat verir. Yazıçının əsərlərindəki qəhrəmanlar əsasən həyata yeni atılan, özünü axtaran, təsdiq etməyə çalışan, yaxşı bir iş görmək həvəsi ilə çalışan gənclərdir. “Səhər mehi”nin baş qəhrəmanı Səmirə kənddən şəhərə təhsil almağa gəlmiş, lakin ali məktəbə qəbul ola bilməyərək, fabrikə işə girmiş bir qızdır. Səmirənin aləmi təkcə yazıçının və onun öz dili ilə deyil, onun özünün və rəfiqələrinin “dəftərləri” vasitəsilə açılır. Səmirə ilk məhəbbətində uğursuzluğa düçar olsa da, olduqca nikbindir, iş yerində özünə nüfuz qazanır, irəli çəkilir. “Sənin yolunda povestinin qəhrəmanı Çıraq da öz fəallığı, həyata və müasirlərinə təsir etmək bacarığı ilə fərqlənir. Onun da gündəliyi yazıçının əlinə “düşür” və yazıçı bu gündəliyin cazibəsini öz qələminin süzgəcindən keçirir. Kitabxanaçı qeyd edir ki, kitaba daxil olan əsərlərin ən lirik xətti məhəbbət xəttidir. Yazıçının qəhrəmanları sevgi meridianlarında maraqlıdır, sevgiyə cavab verirlər, aldanırlar, səhv'lərdən qurtulurlar. Ümumiyyətlə, məhəbbət və sınaq Vaqif Musanın diqqət yetirdiyi ən önəmli prinsiplərdən biridir. Çünkü məhəbbətdə xüsusən xalqımızın milli-əxlaqi düşüncəsində eksperimentçilik yoxdur. Vaqif Musanın kitabına onun eyni adlı romanı və “Sənin yolunda” povesti daxildir. “Bəyim çayı boyunca” romanında adı bir kəndin

quruculuq, təsərrüfat işləri, bu kəndin təmiz qəlbli adamlarının mənəvi dünyası və möişəti kimi ciddi bir məsələlərin bədii həlli qarşıya məqsəd qoyulmuşdur. Müəllif bu niyyətlə gəncliyi ciddiyətli, keşməkeşli keçən, ömrünün erkən çağlarında həyatın şirinini və acısını (daha çox acısını) dadmış bir insanın taleyini romanın sujet xəttinə çevirmişdir. Maraqlı cəhətdir ki, romanda müəllif bir kəndin tarixinə cevrilmiş dünəninə ara-sıra qayıtmalqa bizi müharibənin törətdiyi cinayətləri xatırlamağa, bu müharibənin bir kəndə vurduğu yaraları ümumiləşdirməklə oxucuda ona nifrət yaratmağa nail olur. Əsərin qəhrəmanı olan Ağayar bu dünyada iddiası olan, şirin, zəhmətsiz həyata can atan adam deyil. O, həm də haradasa içində insanlara yaramaq kimi gözəl bir keyfiyyətin işaretləri ilə yaşayan adamdır. Bəs Ağayarın Töhmər kəndinə, daha doğrusu, öz doğma kəndinə, öz həmkəndlilərini birdən-birə niyə narahat edir? Belə bir hadisə ilə başlanan roman öz kəskin sujeti ilə, dramatik gərginliyi ilə maraq doğurur. Bu kəskin və gərgin sujeti yaradan xüsusi halin ovqatına uyğun da romanın təhkiyə üslubu var. Məsələ burasındadır ki, kiçik yaşılarından qara müharibənin qurbanı olan, atadan yetim qalıb uşaq evində böyükən, sürücülük vəsiqəsi alıb ömrünü-gününü, taleyini bir dəfəlik bağlamaq arzusu ilə yaşadığı şoferlik peşəsi ilə bir uşaq vurmasına görə lap tez ayrılan, bu ayrılığı özünə dərd edən Ağayar qəflətən can üstə olan nənəsindən köhnə ata-baba evində atasının çoxlu qızıl gizlətdiyi xəbərini öyrənir. Qızıl söhbəti maşınla vurduğu uşağa görə öz rəsmi cəzasını çekib qayıtsa da, bu uşağın obrazını daim qəlbində gəzdirən, içində gizli bir xeyirxahlıqla yaşıdan Ağayarın adamlığına qalın bir pərdə çəkir. Uşaq evində, sonralar isə həbsxanada kənd xarakterindən, təmizlik və sadəlikdən uzaqlaşmış Ağayarın doğru yola qayıtma prosesinin bədii həlli oxucunu razı salır. Kənd adamları bir qütbədə, Ağayar

isə tamam başqa qütbədə dayanır. Ağayar atasının qoyub getdiyi, ancaq hələ də qapının başında yatıb qalan qızılı arxayındır. Bu arxayıncılıq onda adamlara, kəndə etinasızlığı gücləndirir, özünü onlardan üstün tutmaq üçün əlində əsasa əvrilir. Amma bəzən o qızılı yerində olub-olmamasına şübhəsi də olur. Bir neçə dəfə qızılı qazib lap götürüb anında bu fikrindən dönməsi, mücrünü açmağı sabaha saxlaması da bu şübhənin doğru olmadığını, reallaşacağından olan qorxusundandır. Ancaq romanın maraqlı cəhəti orasındadır ki, Ağayar qızılı qazıyıb çıxarmağı ləngitmə prosesində yavaş-yavaş adamlıq, adamlara yovuşur, elə-obaya qayniyıb qaişır. Köhnə həbsxana dostu Mustafanın kənddən toyuq- cücə oğurlamağının Ağayara təsiri bu dönüş bəlkə də başlangıçıdır. Oxucu məhz bu nöqtələrdə Ağayarın əsl siması ilə tanış olur. Ağayar kəndin namusunu çəkir, el-obanın qədrini bilir. O el-obanın ki, Ağayarın bütün bədxahlıqlarına baxmayaraq ona bir parça yer verib, ona iş verib, ona inanır. O el-obanın ki, orada Ağayarın Zərəfnişan kimi gözəl-göyçək, sevdiyi bir qız var. Artıq Ağayar qaynayır, qarışır, yavaş-yavaş əlinə yatan iş də tapır. Beləliklə, Ağayar öz kökünə, öz yurduna tamam qayıtdığı bir anda qızılı divardan çıxarır. Qəribədir ki, qızıl onun üçün dünən arzuladığı qızıl deyil. O, hiss edir ki, Zərnişan kimi bir qız vədövlətə, qızılı nifrət edir. O, görür ki, bu kəndin körpü tikintisində işləyən sadə adamları qəlbən ondan çox-çox varlıdırlar, təmizdirirlər. O, görür ki, kənd Soveti sədri Səfər kişi ona qəlbən yanır, hörmət edir. Adamlar ona inanıb ticarət işi etibar ediblər: Ağayar neft satır. Elə bu məqamlarda kəndə Ağayarın yanına “qonaq” gəlmış Mustafa yenidən oğurluq edir və Ağayar bu hərəkəti üçün onun dərsini verir. Özünü təhqir olunmuş hesab edən Mustafa gecənin oğlan çağında Ağayarın satış üçün gətirdiyi neft çənlərinə od vurub qaçırlar. Çənlərdən ətraf od alır. Haya gələn

adamlar və Ağayar özü nə qədər çalışırlar alovu söndürə bilmirlər. Uşaq evi od tutub yanır. Onu da deyim ki, uşaq və uşaq evi lirik bir ovqat kimi bütün əsər boyu Ağayarın qəlbinin ovqatı ilə paralel verilir. Uşaqa və uşaq bağçasına Ağayarın məhəbbəti onun insana məhəbbəti kimi ümumiləşdirilir. Uşaq evinin yanması faktı Ağayarın qəlbini təlatümə gətirir. Ağayar hələ tamam-kamal saymadığı qızılları mücrü ilə birlikdə kənd Sovetinə-Səfər kişiye təhvıl verir, uşaq evi tikilməsinə sərf olunmasını xahiş edir. Bu final göydəndüşmə deyil. Yaziçı obrazı bu finala tədricən hazırlayır və əsərin sonunda Ağayarın bu hərəkəti oxucuya təəccüb doğurmur. Romanın bir çox səhifələrində artıq təfərrüfat, artıq səhnəvə epizodların olmasına baxmayaraq, ümumən əsər maraqla oxunur. Qeyd edim ki, “Bəyim çayı boyunca” romanını daha çox özünün ideyası, insanı mənəvi cəhətdən insan görmək kimi yüksək idealı özündə daşıması ilə daha çox maraqlı doğurur. Bu cəhət nə qədər güclü olsa da, yalnız sənətkarlıqla qovuşandan sonra əsl məqsədə qovuşmaq mümkündür. Ümumiyyətlə, Vaqif Musanın əsərlərində müəllif bu günkü həyatımızın müxtəlif sahələrində müraciət edərək mürəkkəb, dolğun obrazlar qalareyası yaratmışdır. Oxucu dərhal bu obrazlarla ünsiyyətə girir. Və həyatın bir çox sahələri ilə tanış olur.

Hər zaman Vaqif Musaya yubiley gecəsi təşkil olunur. Yaziçinin doğulduğu Rustov kəndində büstünün qoyulması, Quba şəhərində yeni küçələrin birinə onun adının verilməsin, əsərlərinin üç cildliyinin və son əlyazmalarının çap olunması təşkil olunmuşdur. Onun Rustov kəndindəki məzarı tez-tez ziyarət olunur.

Ədəbiyyat siyahısı:

1. Vaqif Musa. B.; “Gənclik”, 1967-56 s.

- 2.Vaqif Musa. B.; “Gənclik”, 1973-162 s.
3. Vaqif Musa. B.; “ Gənclik”, 1982-297 s.
4. Vaqif Musa. B, ; “Gənclik”, 1982-296 s.
- 5.Vaqif Musa . B.; “ Gənclik”,1984=194 s.

Dövri mətbuat:

- 1.Məmmədova S. “Qəhrəmanın təkamülü” V. Musa haqqında // Ədəbiyyat və İncəsənət qəzeti. 1984.
2. Ələkbərli N. “Məhəbbət sinaqları” V. Musa haqqında //Ədəbiyyat və İncəsənət qəzeti.
- 3.Bayramov Z. “Yazıcıının yubileyi qeyd olundu”. V. Musa haqqında Ədəbiyyat və incəsənət qəzeti.

Tərtibçi:

Aynurə Əliyeva

Redaktor və

buraxılışa məsul:

Şəhla Qəmbərova

“Mənəvi saflıq sorağı-Sadiq Elcanlı yaradıcılığı” Sadıq Elcanının 60, “Qəhrəmanını həyatdan götürən yazıçı”- Vaqif Musanın 80 illik yubileyi münasibətilə yazılmış metodik vəsait.

Bakı – 2016